

Ədəbiyyat Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib



altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdır. Onlar müstəqil Azərbaycanda yaşayırlar”.

Rafael Hüseynov uşaqlara sağlam həyat, xoş, firavan günlər arzulayıb, onlara təhsilli və savadlı olmağı tövsiyə edib.

Tədbirdə müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, professor Zahid Xəlil, tanınmış şair və yazıçı Rafiq Yusifovlu uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt



1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbi-bədii tədbir keçirilib.

Tədbiri Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov açaraq balacaları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Müsləman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edən akademik deyib: “Bir neçə gün əvvəl bu binada Azərbaycanın Müstəqillik

Günü qeyd etdik. 28 May və bu bina bizə çox doğma və əzizdir. Çünki 1918-ci ilin sentyabrından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, nazirləri bu binada yaşayıb və fəaliyyət göstərirlər, dövlətimizlə bağlı ilk qərarları burada verirlər. Bu gün isə bu binada müstəqil Azərbaycanın uşaqlarının bayramını qeyd edirik. Azərbaycanın sabahı, gələcəyi olan bu balacalar çox xoşbəxtdirlər ki, işğal

və təhsilli olmağı arzulayıb, şəirlərini səsləndiriblər.

Bayram tədbirində uşaqlardan bəhs edən videoçarx nümayiş olunub. Balacaların Vətən, təbiət, məktəb və digər mövzularda təqdim etdikləri şeir, mahnı, rəqs və səhnəciklər maraqla qarşılanıb.

Sonra akademik Rafael Hüseynov tədbirin iştirakçısı olan uşaqlara sertifikatlar təqdim edib, muzeyin həmkarlar ittifaqı təşkilatı tərəfindən isə balacalara hədiyyələr verilib.

**Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”**